

İqtisadi müstəqillik modern sənayeləşmənin təminatçısıdır

Tezliklə Qarabağda yaradılacaq sənaye sahələri qeyri-neft sektorunun inkişafına mühüm təkan verəcək

Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm layihələrdən biri də modern sənayeləşmədir. Sənaye quruculuğu siyaseti yeni dünya trendlərinə uyğun müəyyənlenşdirilib. Son illərdə yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyaset modern sənayeləşməni daha da sürətləndirib.

Rəqabətqabiliyyətli, elmtutumlu və innovativ istehsal

Ümumiyyətlə, son 10 ildə bu istiqamətdə görülen işlərə, reallaşan layihələrə nəzer yetirsek böyük uğurların şahidi olarıq.

Bu müddətdə sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədilə hazırlanın “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Döv-

lət Proqramı” sayəsində sənaye sahələri modernləşdirilib, strukturu təkmilləşdirilib, yüksək əlavə dəyər yaranan rəqabətqabiliyyətli, elmtutumlu və innovativ istehsalı genişləndirilib. Həmçinin sənayedə istehsalın diversifikasiyası genişləndirilib, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye parkları və sənaye mərhəllələri fəaliyyətə başlayıb. Təkcə 2020-ci ildə sənaye zonalarında (parklar və mərhəllələr) 1,3 milyard manat həcmində istehsal olub ki, bunun da 55 faizini ixrac məhsulları təşkil edib.

Sənaye parklarında rezident statuslu 50 müəssisədən 35-i fəaliyyətə başlayıb, 2020-ci ilədək 6 milyard manatdan çox investisiya yatırılıb, 9000-dən artıq iş yeri açılıb. Sənaye mehəllələrində iştirakçı statuslu 30 müəssisədən 17-si fəaliyyətə başlayıb, indiyədək 73 milyon manat investisiya yatırılıb.

Bununla bərabər kosmik sənaye quruculuğu inkişaf etdirilib, “Azərbaycan Respublikasında peyk vəsítəsiə Yerin məsafədən müşahidəçi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib, peyk xidmətlərinin ixracına başlanılıb. Hazırkıda Azərbaycan orbitdə 3 peyk olan ökədir.

İqtisadi müstəqillik modern sənayeləşmənin təminatçısıdır

Tezliklə Qarabağda yaradılacaq sənaye sahələri qeyri-neft sektorunun inkişafına mühüm təkan verəcək

Əvvəli 1-ci səh.

Qeyri-neft sənayesinin əsas halqalarını formalasdıran maşınçayırma, cihazqa-yırma və tikinti materialları-nın istehsalı sahələrdə yəni rəqabətqabiliyyəti müəssisələr yaradılıb, o cümlədən Gəncədə traktor və kənd təsərrüfatı texnikası, Naxçıvanda avtomobil, Mingəçevirdə elektron avadanlıqlar, Sumqayıtda günəş panellər, Qaradağda metal konstruksiyalar, Hacıqabulda seramik plitələr istehsalı müəssisələri qurulub. Bakıda və regionlarda toxuculuq, geyim, dəri məmulatları, ayaqqabı, kağız, karton və mebel istehsalı, ümumilikdə digər qeyri-neft emal sənayesi sahələrində fəaliyyət göstərən yeni müəssisələr tikilib istifadəye verilib.

Güclü müdafiə sənayesinin qurulması istiqamətində 50-ye yaxın yeni istehsal sahəsi yaradılıb, hərbi təyinatlı məhsullarla yanaşı, mülki məmulatların da istehsalı təşkil olunub. Ərzaq məhsullarının istehsalı sahəsində imişlidle Şəkər zavodu, Abşeronda Duz zavodu, Sumqayıtda Bitki yağıları emalı zavodu, Oğuzda qarğıdalı emalı və qlükoza istehsalı zavodu, müxtəlif bölgələrdə isə süd kombinatları, konserv zavodları və digər müəssisələr istismara verilib. Əlet Azad İqtisadi Zonası fəaliyyətə başlayıb.

Ümumilikdə qeyri-neft iqtisadiyyatının həcmi real ifadədə 1,6 dəfəyə yaxın artaraq 2020-ci ildə 50,8 milyard manat olub. Qeyri-neft sənayesində mehsul istehsalı 5 milyard manatdan 12 milyard manata çatıb. Yəni real həcmdə 2,4 dəfə artım olub. Pandemiya və xarici təsirlərə baxmayaraq qeyri-neft sənayesi 2020-ci ildə en yüksək templərlə 12,5 faiz artıb. Əlbəttə ki, bütün bu uğurlu göstəricilər Azərbaycanda aparılan sənayeləşmə siyasetinin nəticəsidir.

İşgaldən azad edilən torpaqlarda sənayenin inkişafı prioritet məsələdir

Bu gün qlobal pandemiyanın iqtisadiyyatımıza göstərdiyi mənfi təsirlərə baxmayaraq ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihələr icra olunmaqdadır. Xüsusilə sənayenin müxtəlif sahələrinin inkişafına böyük diqqət göstərilir.

Prezident İlham Əliyevin sənayeləşmə siyasetinə uyğun olaraq ölkədə innovativ və yüksək texnologiyalara esaslanan rəqabətqabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və məhəllələri yaradılır. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilmə-

si, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti var. Bundan başqa, bu obyektlər sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından da böyük rol oynayır.

Bu gün Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Sənaye park və məhəllələrində fəaliyyət göstərən müəssisələrdə tanker və gəmilər, avtomobillər, elektron təhsil avadanlıqları, metal konstruksiyalar, maşınçayırma avadanlıqları, polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar, polipropilen, pestisidlər, müxtəlif növ sürkü yağıları, xorrum və fitinq birləşmələri, kabeller, polimer məmulatlar, texniki qazlar, alüminium və plastik profillər, pambıq iplikləri və s. istehsal edilir.

Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışında Prezident İlham Əliyev vurğulayıb ki, dövlət daxili istehsalı və qeyri-neft sektorunu stimullaşdırır. Tezliklə işgaldən azad edilmiş torpaqlarımızda da sənaye

parkları yaradılacaq: "İndi iqtisadiyyat Nazirliyi bu məsələnin üzərində işləyir. Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları biz işlə təmin edək, həm də ki, bu zonanın potensialından maksimum dərəcədə istifadə edək".

Son 10 ildə modern sənayeləşmə istiqamətində mühüm layihələr gerçəkləşdirən İlham Əliyev tezliklə Qarabağda da qeyri-neft sənayesinin inkişafı üçün mühüm tədbirlər planı hazırlayıb.

Təbii ki, işğaldən azad olunmuş torpaqlarımızda birbaşa qeyri-neft sektorunu əhatə edəcək sahələr inkişaf etdirilməlidir. Gen-bol əkin sahələri, münbit torpaqlar, zəngin təbii sərvətlər və sənaye mühiti baxımından Qarabağ çox əlverişli coğrafiaya malikdir. Sənaye parklarının Qarabağda yaradılması ilk növbədə yeni iş yerlərinin yaradılması deməkdir. Digər mühüm məqam isə xammalla zəngin torpaqlarda birbaşa istehsal prosesinin başlanmasınadır. Bu da əlavə dəşinmə xərclərindən xilas olmaq anlamına gəlir.

Qarabağ zonasında belə müəssisələrin yaradılması ilə işgaldən azad edilmiş ərazilərimizin potensialından maksimum istifadə ediləcək. Bu həm de bölgeyə investisiya axınını sürətləndirəcək.

**Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"**